

Bu gün bələdiyyə seçkiləri günüdür

RƏSMİ DÖVLƏT QƏZETİ



AZƏRBAYCAN



Nö 19 (9764) 29 yanvar 2025-ci il ÇƏRŞƏNBƏ

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR



Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir

Prezident İlham Əliyevin iştirakı ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib

- Son 30 il ərzində Azərbaycan ohalisini 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ölüb. Əlbettə ki, vaxtılıq yaradılmış şəhər yol infrastrukturunu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmiş.
- Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturunu olmadan təsəvvür etmək mümkün deyil. Hazırda bizim orazımızdan Şərqi-Qərb və Şimal-Conub nəqliyyat döhlətləri keçir. İlkinci Qarabağ mühərribəsindəki Zəfərimizdən sonra bu maselə beynəlxalq gündəliyi, beynəlxalq leksikona salındı və bu gün Zəngozur döhləti artıq dünəndə qəbul edilmiş ifadədir, qəbul edilmiş terminidir.
- Son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və tomir edilib. 335 köprü və yol ötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib.
- Dəmir yolu infrastrukturuna ilə bağlı aşağıdakı işlər görülmüşdər: 1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr temir edilib, yeni qatarlar və vagonlar alınıb, 90 kilometrdən çox olan Aşeron dairəvi xətti istifadəye verilib. Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilib.
- Əgər Bakı-Tbilisi-Qars dəmir yolu tikilməseydi, bütün burlar tamamilə mümkün-süz ola bilirdi. Bütün nəinki Bakı-Tbilisi-Qars dəmir yolu Türkiye və Gürcüstanla birləşdirilərək gələrlər inşa etdi.

Təxələtliyənən vaxt Gürcüstən dövlətinin bir milyard dollara yaxın çox aşağı faizlə kredit də verdik və faktiki olaraq bu vəsait hesabına Gürcüstən orazisində işlər görüldü.

Son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Onların dördü var idi, amma voziyəti qənaətəbəxəs hesab edilmişdir.

Son illər ərzində vacib layihələrdən biri de yeni Doniz Ticarət Limanının inşasıdır. Kōhno limanı bir şəhərin mərkəzindən çıxardı. İndi o ərazidə abadlıq işləri aparlaq, istirahət zonaları, müxtəlif obyektlər inşa ediləcək.

2008-ci iləndən bu günə qədər metronun yeddi yeni stansiyası tikilib və qəbul ediləcək. Dövlət Proqramında yeni 10 metro stansiyasının tikintisi nozordə tutulur. 266 yeni nəsil metro vagonu almış və bu proses davam etdirilir.

Azad edilmiş orazılarda görülen işlərin əsasını nəqliyyat layihələri təşkil edir.

3400 kilometr yaxın avtomobil yolu - hələlik cəmi 44 avtomobil yolu layihəsi inşa edilib, ya da ki, inşa edilmişdir. Eyni zamanda 45 tunel, 447 köprü, 16 viaduk nozordə tutulub. Bunlardan 28 tunel, 392 köprü və 9 viadukun tikintisi tamamlanmışdır.

Horadiz-Ağbənd dəmir yolu 60 faizi inşa edilib. Berdə-Ağdam dəmir yolu 94 faizi inşa edilib.

→ 2

685 bələdiyyə, 16 min 92 nəfər namizəd

Bu gün ölkə vətəndaşları yerli özünüidarəetmədə seçimlərini edirlər

Bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas horəkət və tədbirlər Mərkəzi Seçki Komisiyasının 2024-cü il noyabrın 27-də təsdiqlədiyi təqvim planına əsasən vaxtında icra olunub, bütün sosİerət möntəqələri lazımi avadanlıqlarla təchiz olunaraq tam hazır vəziyyətə gətirilib.

118 seçki dairesini əhatə edən bələdiyyə seçkiləri ölkə üzrə 685 bələdiyyə keçirilir və 8071 bələdiyyə üzvü seçiləcək. Seçkide mübarizə aparan namizədlərin sayı isə 16 min 92 nəfərdir. Onlardan

8424 nəfəri partiya üzvüdür. Namizədlərin 31 faizi qadınlardır. Seçkildə müşahidəçi qismində iştirak etmek üçün Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında ümumilikdə 70 mindən çox üzvərli müşahidəçi akreditasiyadan keçib.

Bələdiyyə seçkilərində ölkə üzrə qeydə alınan seçicilərin 29 min 172 nəfəri ilk dəfə səs verən vətəndaşlardır. Onların 153 nəfərinin yanvarın 29-da 18 yaşları tamam olur və seçici hüquqları yaranır.

→ 7



Azərbaycan kolonializmdən əziyyət çəkən bütün xalqların yanındadır

Azərbaycanın her zaman müstəməloğlu altında olan xalqlara dəstək olacağını bəyan edən Prezident İlham Əliyev yuxarıda sözügedən müshahibəsində də bildirib ki, bu xalqlar faktiki olaraq heç bir kütləvi informasiya vasitələrinə çıxış əldə edə bilmirlər. Onlar qarşı ədalətsizlik bir qayda olaraq arxivlərini təsdiqləyib. Onların müdafiəsinə qalxməq istəyən tərəflərin, təşkilatlarının sayı da çox azdır: "Çünki yenə də deyirəm, mon bunu demisəm, heç kim başqarıştı istəmir, heç kim istəmir ki, böyük dövlətlərle, - hər halda özlərini belə sayan, - üz-üzə gəlsin. Amma biz bunu edirik və edəcəyik. Bu müstəməkəlik praktikası davam edənə qədər bizi o xalqların yanında olacaq. Artıq bunu Azərbaycan cəmiyyəti öz mənəvi borcu kimi qiymətləndirir..."

→ 9

Paşinyanın uydurma

"erməni soyqırımı" ilə bağlı etirafı

Donald Trampin həm seçki öncəsi, həm də prezident kimi fəaliyyəti başla-dişdan sonrakı çıxışlarını, açıqlamalarını təhlil etmək, onun əsas hədəfi ABŞ-nın dəha də gücləndirilməsi və böyüüməsidir. O da aydınlaşdır ki, onun "böyük Amerika" adı altında çağırışlarında siyasi maraqlarla yanaş, iqtisadi maraqlar da onda dayanır. Yeni Trampin fəaliyyətində ABŞ-nın dünya iqtisadiyyatındaki gücünü dəha da artırmaq iddiası və niyyəti aydın görünməkdədir. Bu da ondan əralı golur ki, son dövrlərdə ABŞ-nın qlobal iqtisadiyyatdakı mövqələrinin zoiflədiyi müşahidə olunur. Xüsusun Çinin sürəti inkişafı, Avropa İttifaqının bir sıra iqtisadi proseslərdə öne keçməsi ABŞ-ni öz mövqələrini gücləndirmək üçün yeni addımlar atmağa vadar edir.

→ 8

Azərbaycan Avrasiyanın əvəzolunmaz

Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib. AZERTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə çıxış edib.

Bugünkü müşavirədə biz Bakı şəhərinin və onun ətrafında yerləşən orazılarda nəqliyyat infrastrukturunun inkişafını müzakirə edəcəyik. Buna ehtiyac var. Baxmayaraq ki, son illər ərzində bəri istiqamətdə bir çox işlər görülmüşdür, böyük infrastruktur layihələri icra edilmişdir, yəni Bakı şəhərində tixət müşahidə olunur və ofisler əlsün kəs, tixəcların sayı ildən-ildə artır. Bunun többi səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ildə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtılık yaradılmış şəhər yol infrastruktur, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir.

Biz nəqliyyat məsələlərini həmisi diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində Bakı şəhərində bəri çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəye verildi, yol qoşaqşaları, tuneller, köprülər inşa edildi, yeni yollar salındı. Əgor biz bu işləri görməsəydi, bu gün, təməlyiyyətə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yənə de görürük ki, növbəti böyük bir programın qəbul olunmasında böyük fayda olacaq. Bu məqsədə bir müdafiə bundan əvvəl Rəqəmsal İnkışaf və Nəqliyyat Nazirliyinə dövlət programının hazırlanmasına dair müvafiq göstərişlər vermişəm və bir neçə ay ərzində bu program üzərində iş aparılıb. Bu gün biz bu məsələləri müzakirə edəcəyik və lazımlı olan qərarları verəcəyik.

Nəqliyyat məsələlərə gəldikdə, onu bildirməliyim ki, bütün ölkə üzrə son illər ərzində bir çox nəqliyyat layihələri icra edilmişdir - kond yollar, şəhərlərə yollar, magistral yollar. İller keçdikcə indi əvvəlki vəziyyəti yaddan çıxır. Ancaq əgor biz 20 il əvvələ nəzər salsaq görür ki, o vaxt bizim yollarımızın vəziyyətində id. Hətta Bakı şəhərinin esas yolları faktiki olaraq heç bir standart uyğun golmirdi. Bir yeni yollar saldıq, bütün şəhərləri demək olar ki, müasir yollarla birləşdirdik. Bütün sorhədlərimizi müasir avtomagistrallarla birləşdirdik. Kond yollarının tomuru və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb və hər il biz bu məsələr üçün vəsait ayırmırıq.

Bununla bərabər Azərbaycanın coğrafi vəziyyəti előr ki, bizim orazimizden beynəlxalq nəqliyyat dəhlizləri keçir və ona görə keçir ki, bizi coğrafi vəziyyətdən səmərəli şəkildə istifadə etməliyik. Sadəcə olaraq, coğrafi yerləşmə hələ də məmək deyil ki, hər hansı bir ölkə nəqliyyat qoşágına çevrili biler. Biz isə ardıcıl olaraq beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsinə maraq göstərmış, seylər göstərmış və praktiki işlər görmüşük.

Bu gün Avrasiyanın nəqliyyat xəritəsinə Azərbaycansız, onun nəqliyyat infrastrukturunu olmadan təsəvvür etmək mümkün deyil. Hazırda bizim orazimizdə Şərqi-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə doğanın yüksək həcmi ildən-ildə artır. Yüklərin da samorələ daşınması üçün fiziki infrastrukturla yanşı, digər adımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələr yeniyən əməkdaşlıq formatları yaradılmışdır və ortaq müossisələr, müştərək müossisələr qurulmuşdur. Bir sözə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir.

Onu da bildirməliyim ki, adətən nəqliyyat mərkəzləri statusuna malik olan ölkələr o ölkələrdir ki, onların açıq denizlərə çıxışı var. Bizim isə dünən okeanlarımı çıxışımız yoxdur. Amma buna baxmayaraq, Şimal-Cənub, həm Şərqi-Qərb nəqliyyat dəhlizləri üzrə indi olaraq tədbirlər görürlər. Çünkü vaxtılık hesablanmış yüksək həcmi artıq onu göstərir, işlər davam edir, həm Şimal-Cənub, həm Şərqi-Qərb nəqliyyat dəhlizləri keçir. Çünki vaxtılık hesablanmış yüksək həcmi artıq onu göstərir, işlər davam edir, həm Şimal-Cənub, həm Şərqi-Qərb nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə doğanın yüksək həcmi ildən-ildə artır. Yüklərin da samorələ daşınması üçün fiziki infrastrukturla yanşı, digər adımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələr yeniyən əməkdaşlıq formatları yaradılmışdır və ortaq müossisələr, müştərək müossisələr qurulmuşdur. Bir sözə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir.

Düzdür, Naxçıvan Muxtar Respublikasının lazım olan etibyaları bəz müxtəlif yollarla tomin edir. İlk növbədə, İran İsləm Respublikası orazisindən yüksək və səmərəli gedir, digər imkanlarımız da var. Anma onlar iqtisadi cəhətdən daha olverişlilikdən və yolda uzanır. Prinsip etibarilə Gürcüstən, Türkəyə orazilərindən bu bağlılıq yaradıla bilər, amma on rahat yol və imkan olduğunu halda, əlbəttə ki, bəzəsən prioritet təşkil edir. Bununla belə, bəzərənək, həm Ermenistanın tarafından keçir. Əgər bu tətbiq olursa, əslən 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və tomir edilib, 335 körpü və yol ötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. İndi bir daha öz sələrlərimiz isə edələtlidir, beynəlxalq hüquq əsaslanır və Ermenistanın özünü götürdüyü öhdəliklərinə əsaslanır. Ermenistanın rəhbərliyinə bir dəfə məsləhət görərdim ki, 10 noyabr kapitulyasına aktımı diqqətə oxusun və orada xüsusişli dediyim və bəndi diqqət yetirsin. Yenə de deyirəm, onları dərmançılarla yarlısı Azərbaycansız tamamilə şəhəriyyətsizdir. Sadəcə olaraq, vaxt uzaqlaşmaqla möşguldurlar, beynəlxalq ictimaiyyətçi qarşılıqla möşguldurlar. Yenə de Azərbaycana qarşısında müxtəlif dairələrdə çirkin kampaniyaların aparılması rəvac verilir. Bunun nəticəsində faktiki olaraq bu gün əsas Azərbaycanın ayrılmaz hissəsi - Naxçıvan Muxtar Respublikası ilə bizim on qisa və on rahat bağlantımız yoxdur.

Düzdür, Naxçıvan Muxtar Respublikasının lazım olan etibyaları bəz müxtəlif yollarla tomin edir. İlk növbədə, İran İsləm Respublikası orazisindən yüksək və səmərəli gedir, digər imkanımız da var. Anma onlar iqtisadi cəhətdən daha olverişlilikdən və yolda uzanır. Prinsip etibarilə Gürcüstən, Türkəyə orazilərindən bu bağlılıq yaradıla bilər, amma on rahat yol və imkan olduğunu halda, əlbəttə ki, bəzəsən prioritet təşkil edir. Bununla belə, bəzərənək, həm Ermenistanın tarafında yənə de özünü qeyri-somimiş aparırlar, İran İsləm Respublikası ilə müvafiq razılışma əldə edilmişdir və Ermenistanı baypas edən avtomobil köprüsünün tikintisi da, artıq bu layihə de icra edilir və yaqın ki, bu il tamamlanacaq.

İkinci körpü de inşa ediləcək, artıq Naxçıvan Muxtar Respublikasında. Birinci körpü Zəngilan rayonu orazisində inşa edilir. Belə-

Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib. AZERTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə çıxış edib.

Prezident İlham Əliyevin iştirakı ilə nəqliyyat

Prezident İlham Əliyevin çıxışı



bütün Zəngozur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermenistan tərəfi dörd ilən cəhdər kəs, bəzəsən ilə bağlı qeyri-konstruktiv mövqə sərgileyir, faktiki olaraq 10 noyabr kapitulyasının sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilər ki, Azərbaycanın osas hissisi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermenistan isə buna eməl etmir, müxtəlif behanələr götərər, müxtəlif qeyri-real və çoxən qayalıholərlə ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çəsdirdirməq istəyir, manipulyasiyalara məşğuldur. Yəqin ki, siz də ehtimətiniz, dərnəqarası "Sübh kəşifəsi" layihəsinə ortalığı atıb və iddiyətindən sonra da olan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlorində qalacaq. Özləri daha çox itirəcəklər, nəinki biz. Ona görə bəzəsən diqqət mərkəzində olacaq və həm beynəlxalq müstəvdi, həm Ermenistanla ikitərəflə tomaslar osnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Həc bir yoxlamadan keçmədən, həc bir maneə ilə üzərənən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir və nozorə alsaq ki, Qəribi Zəngozur əsasən həkimiyəti bizim olımızdır. Həc bir maneənən tərəfdən və tərəfdən qayalıholərlə ortaya ataraq, sadəcə olaraq, beynəlxalq əsas hissisi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermenistan isə buna eməl etmir, müxtəlif behanələr götərər, müxtəlif qeyri-real və çoxən qayalıholərlə ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çəsdirdirməq istəyir, manipulyasiyalara məşğuldur. Yəqin ki, siz də ehtimətiniz, dərnəqarası "Sübh kəşifəsi" layihəsinə ortalığı atıb və iddiyətindən sonra da olan ölkə qalmayıb ki, o ölkəyə bu layihədən qalmağı id. Əndən əvvəlki cinayətlerin çəkilişindən sonra da olan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlorində qalacaq. Özləri daha çox itirəcəklər, nəinki biz. Ona görə bəzəsən diqqət mərkəzində olacaq və həm beynəlxalq müstəvdi, həm Ermenistanla ikitərəflə tomaslar osnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Həc bir yoxlamadan keçmədən, həc bir maneə ilə üzərənən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir və nozorə alsaq ki, Qəribi Zəngozur əsasən həkimiyəti bizim olımızdır. Həc bir maneənən tərəfdən və tərəfdən qayalıholərlə ortaya ataraq, sadəcə olaraq, beynəlxalq əsas hissisi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermenistan isə buna eməl etmir, müxtəlif behanələr götərər, müxtəlif qeyri-real və çoxən qayalıholərlə ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çəsdirdirməq istəyir, manipulyasiyalara məşğuldur. Yəqin ki, siz də ehtimətiniz, dərnəqarası "Sübh kəşifəsi" layihəsinə ortalığı atıb və iddiyətindən sonra da olan ölkə qalmayıb ki, o ölkəyə bu layihədən qalmağı id. Əndən əvvəlki cinayətlerin çəkilişindən sonra da olan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlorində qalacaq. Özləri daha çox itirəcəklər, nəinki biz. Ona görə bəzəsən diqqət mərkəzində olacaq və həm beynəlxalq müstəvdi, həm Ermenistanla ikitərəflə tomaslar osnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Həc bir yoxlamadan keçmədən, həc bir maneə ilə üzərənən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir və nozorə alsaq ki, Qəribi Zəngozur əsasən həkimiyəti bizim olımızdır. Həc bir maneənən tərəfdən və tərəfdən qayalıholərlə ortaya ataraq, sadəcə olaraq, beynəlxalq əsas hissisi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermenistan isə buna eməl etmir, müxtəlif behanələr götərər, müxtəlif qeyri-real və çoxən qayalıholərlə ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çəsdirdirməq istəyir, manipulyasiyalara məşğuldur. Yəqin ki, siz də ehtimətiniz, dərnəqarası "Sübh kəşifəsi" layihəsinə ortalığı atıb və iddiyətindən sonra da olan ölkə qalmayıb ki, o ölkəyə bu layihədən qalmağı id. Əndən əvvəlki cinayətlerin çəkilişindən sonra da olan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlorində qalacaq. Özləri daha çox itirəcəklər, nəinki biz. Ona görə bəzəsən diqqət mərkəzində olacaq və həm beynəlxalq müstəvdi, həm Ermenistanla ikitərəflə tomaslar osnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Həc bir yoxlamadan keçmədən, həc bir maneə ilə üzərənən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir və nozorə alsaq ki, Qəribi Zəngozur əsasən həkimiyəti bizim olımızdır. Həc bir maneənən tərəfdən və tərəfdən qayalıholərlə ortaya ataraq, sadəcə olaraq, beynəlxalq əsas hissisi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermenistan isə buna eməl etmir, müxtəlif behanələr götərər, müxtəlif qeyri-real və çoxən qayalıholərlə ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çəsdirdirməq istəyir, manipulyasiyalara məşğuldur. Yəqin ki, siz də ehtimətiniz, dərnəqarası "Sübh kəşifəsi" layihəsinə ortalığı atıb və iddiyətindən sonra da olan ölkə qalmayıb ki, o ölkəyə bu layihədən qalmağı id. Əndən əvvəlki cinayətlerin çəkilişindən sonra da olan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlorində qalacaq. Özləri daha çox itirəcəklər, nəinki biz. Ona görə bəzəsən diqqət mərkəzində olacaq və həm beynəlxalq müstəvdi, həm Ermenistanla ikitərəflə tomaslar osnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Həc bir yoxlamadan keçmədən, həc bir maneə ilə üzərənən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir və nozorə alsaq ki, Qəribi Zəngozur əsasən həkimiyəti bizim olımızdır. Həc bir maneənən tərəfdən və tərəfdən qayalıholərlə ortaya ataraq, sadəcə olaraq, beynəlxalq əsas hissisi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermenistan isə buna eməl etmir, müxtəlif behanələr götərər, müxtəlif qeyri-real və çoxən qayalıholərlə ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çəsdirdirməq istəyir, manipulyasiyalara məşğuldur. Yəqin ki, siz də ehtimətiniz, dərnəqarası "Sübh kəşifəsi" layihəsinə ortalığı atıb və iddiyətindən sonra da olan ölkə qalmayıb ki, o ölkəyə bu layihədən qalmağı id. Əndən əvvəlki cinayətlerin çəkilişindən sonra da olan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlorində qalacaq. Özləri daha çox itirəcəklər, nəinki biz. Ona görə bəzəsən diqqət mərkəzində olacaq və həm beynəlxalq müstəvdi, həm Ermenistanla ikitərəflə tomaslar osnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Həc bir yoxlamadan keçmədən, həc bir maneə ilə üzərənən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir və nozorə alsaq ki, Qəribi Zəngozur əsasən həkimiyəti bizim olımızdır. Həc bir maneənən tərəfdən və tərəfdən qayalıholərlə ortaya ataraq, sadəcə olaraq, beynəlxalq əsas hissisi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermenistan isə buna eməl etmir, müxtəlif behanələr götərər, müxtəlif qeyri-real və çoxən qayalıholərlə ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictim

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə) 2021, № 8, maddə 901 (Cild I) 16-ci maddəsindən aşağıdakı dəyişikliklər edilsin:

1. 16.2.1-ci maddədə "tarif vo qiymətlərində fonda ayrılmazı nəzərdə tutulan vəsait (enerji resurslarının satışından əldə olunan vəsait)"

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 20 dekabr tarixli 106-VIIQD nömrəli Qanununun tətbiqi və "Enerji effektivliyi fondunun yaradılması və bundan irali gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında"

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 mart tarixli 13 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmani

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 20 dekabr tarixli 106-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqadər həmin Qanunun tətbiqini tomin etmək məqsədi qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 mart tarixli 13 nömrəli Fərmani (Azərbaycan Respublikasının Qanunvericilik Təfəlli, 2024, № 3, maddə 253) ilə təsdiq edilmiş "Enerji effektivliyi fondunun vəsaitlərinin formalşdırılması və istifadə Qaydasi"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2-ci bənddən "və Fondun saxlanılması xərclərinin" sözləri çıxarılsın;

1.2. 2-ci hissə üzrə:

1.2.1.2.1.1-ci yarimbondə "tarif vo qiymətlərində nəzərdə tutulan vəsait (enerji resurslarının satışından əldə olunan vəsait)" sözləri "sağlıdan bu Qaydadan Əlavəsində müyyən edilən məbləğdə Fonda köçürülen vəsait" sözləri ilə əvəz edilsin;

1.2.2. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2.2. Bu Qaydannın 2.1.1-ci yarimbondən nəzərdə tutulan vəsait bu Qaydadan Əlavəsində uyğun olaraq, ölkədə istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən enerji resurslarının istehsalçı tarifi (ƏDV çıxıldığdan sonra) ilə ələkdəxili satışından ölkədə istehsal edilən və dövlət tənzimlənməsi tətbiq olunmayan enerji resurslarına münasibətdə isə istehsalçının satış qiyməti ilə (ƏDV və aksiz vergisi çıxıldığdan sonra) ələkdəxili satışından homin enerji resurslarının istehsalçıları (elektrik enerjisinə bərpə olunan enerji mənbələri hesabına istehsal edən subyektlər istisna olmaqla) tərəfindən nağdsız qaydada hər rüb üçün növbəti rübüñ ilk ayının 15-dən gec olmayaq Fonda köçürürlür.";

sözləri "satışından bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulan qayda ilə müyyən edilən məbləğdə fonda köçürülen vəsait" sözləri ilə əvəz edilsin.

2. 16.3-cü maddədən "və enerji effektivliyi fondunun saxlanması xərclərinin" sözləri çıxarılsın.

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr 2024-cü il*

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 20 dekabr tarixli 106-VIIQD nömrəli Qanununun tətbiqi və "Enerji effektivliyi fondunun yaradılması və bundan irali gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında"

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 mart tarixli 13 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr 2024-cü il*

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 20 dekabr tarixli 106-VIIQD nömrəli Qanununun tətbiqi və "Enerji effektivliyi fondunun yaradılması və bundan irali gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında"

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 mart tarixli 13 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr 2024-cü il*

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 20 dekabr tarixli 106-VIIQD nömrəli Qanunun qüvvəyə minməsi ilə əlaqadər həmin Qanunun tətbiqini tomin etmək məqsədi qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 mart tarixli 13 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Təfəlli, 2024, № 3, maddə 253) ilə təsdiq edilmiş "Enerji effektivliyi fondunun vəsaitlərinin formalşdırılması və istifadə Qaydasi"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2-ci bənddən "və Fondun saxlanılması xərclərinin" sözləri çıxarılsın;

1.2. 2-ci hissə üzrə:

1.2.1.2.1.1-ci yarimbondə "tarif vo qiymətlərində nəzərdə tutulan vəsait (enerji resurslarının satışından əldə olunan vəsait)" sözləri "sağlıdan bu Qaydadan Əlavəsində müyyən edilən məbləğdə Fonda köçürülen vəsait" sözləri ilə əvəz edilsin;

1.2.2. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2.2. Bu Qaydannın 2.1.1-ci yarimbondən nəzərdə tutulan vəsait bu Qaydadan Əlavəsində uyğun olaraq, ölkədə istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən enerji resurslarının istehsalçı tarifi (ƏDV çıxıldığdan sonra) ilə ələkdəxili satışından ölkədə istehsal edilən və dövlət tənzimlənməsi tətbiq olunmayan enerji resurslarına münasibətdə isə istehsalçının satış qiyməti ilə (ƏDV və aksiz vergisi çıxıldığdan sonra) ələkdəxili satışından homin enerji resurslarının istehsalçıları (elektrik enerjisinə bərpə olunan enerji mənbələri hesabına istehsal edən subyektlər istisna olmaqla) tərəfindən nağdsız qaydada hər rüb üçün növbəti rübüñ ilk ayının 15-dən gec olmayaq Fonda köçürürlür.";

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr 2024-cü il*

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 20 dekabr tarixli 106-VIIQD nömrəli Qanunun qüvvəyə minməsi ilə əlaqadər həmin Qanunun tətbiqini tomin etmək məqsədi qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 mart tarixli 13 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Təfəlli, 2024, № 3, maddə 253) ilə təsdiq edilmiş "Enerji effektivliyi fondunun vəsaitlərinin formalşdırılması və istifadə Qaydasi"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2-ci bənddən "və Fondun saxlanılması xərclərinin" sözləri çıxarılsın;

1.2. 2-ci hissə üzrə:

1.2.1.2.1.1-ci yarimbondə "tarif vo qiymətlərində nəzərdə tutulan vəsait (enerji resurslarının satışından əldə olunan vəsait)" sözləri "sağlıdan bu Qaydadan Əlavəsində müyyən edilən məbləğdə Fonda köçürülen vəsait" sözləri ilə əvəz edilsin;

1.2.2. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2.2. Bu Qaydannın 2.1.1-ci yarimbondən nəzərdə tutulan vəsait bu Qaydadan Əlavəsində uyğun olaraq, ölkədə istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən enerji resurslarının istehsalçı tarifi (ƏDV çıxıldığdan sonra) ilə ələkdəxili satışından ölkədə istehsal edilən və dövlət tənzimlənməsi tətbiq olunmayan enerji resurslarına münasibətdə isə istehsalçının satış qiyməti ilə (ƏDV və aksiz vergisi çıxıldığdan sonra) ələkdəxili satışından homin enerji resurslarının istehsalçıları (elektrik enerjisinə bərpə olunan enerji mənbələri hesabına istehsal edən subyektlər istisna olmaqla) tərəfindən nağdsız qaydada hər rüb üçün növbəti rübüñ ilk ayının 15-dən gec olmayaq Fonda köçürürlür.";

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr 2024-cü il*

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 20 dekabr tarixli 106-VIIQD nömrəli Qanunun qüvvəyə minməsi ilə əlaqadər həmin Qanunun tətbiqini tomin etmək məqsədi qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 mart tarixli 13 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Təfəlli, 2024, № 3, maddə 253) ilə təsdiq edilmiş "Enerji effektivliyi fondunun vəsaitlərinin formalşdırılması və istifadə Qaydasi"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2-ci bənddən "və Fondun saxlanılması xərclərinin" sözləri çıxarılsın;

1.2. 2-ci hissə üzrə:

1.2.1.2.1.1-ci yarimbondə "tarif vo qiymətlərində nəzərdə tutulan vəsait (enerji resurslarının satışından əldə olunan vəsait)" sözləri "sağlıdan bu Qaydadan Əlavəsində müyyən edilən məbləğdə Fonda köçürülen vəsait" sözləri ilə əvəz edilsin;

1.2.2. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2.2. Bu Qaydannın 2.1.1-ci yarimbondən nəzərdə tutulan vəsait bu Qaydadan Əlavəsində uyğun olaraq, ölkədə istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən enerji resurslarının istehsalçı tarifi (ƏDV çıxıldığdan sonra) ilə ələkdəxili satışından ölkədə istehsal edilən və dövlət tənzimlənməsi tətbiq olunmayan enerji resurslarına münasibətdə isə istehsalçının satış qiyməti ilə (ƏDV və aksiz vergisi çıxıldığdan sonra) ələkdəxili satışından homin enerji resurslarının istehsalçıları (elektrik enerjisinə bərpə olunan enerji mənbələri hesabına istehsal edən subyektlər istisna olmaqla) tərəfindən nağdsız qaydada hər rüb üçün növbəti rübüñ ilk ayının 15-dən gec olmayaq Fonda köçürürlür.";

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr 2024-cü il*

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 20 dekabr tarixli 106-VIIQD nömrəli Qanunun qüvvəyə minməsi ilə əlaqadər həmin Qanunun tətbiqini tomin etmək məqsədi qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 mart tarixli 13 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Təfəlli, 2024, № 3, maddə 253) ilə təsdiq edilmiş "Enerji effektivliyi fondunun vəsaitlərinin formalşdırılması və istifadə Qaydasi"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2-ci bənddən "və Fondun saxlanılması xərclərinin" sözləri çıxarılsın;

1.2. 2-ci hissə üzrə:

1.2.1.2.1.1-ci yarimbondə "tarif vo qiymətlərində nəzərdə tutulan vəsait (enerji resurslarının satışından əldə olunan vəsait)" sözləri "sağlıdan bu Qaydadan Əlavəsində müyyən edilən məbləğdə Fonda köçürülen vəsait" sözləri ilə əvəz edilsin;

1.2.2. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2.2. Bu Qaydannın 2.1.1-ci yarimbondən nəzərdə tutulan vəsait bu Qaydadan Əlavəsində uyğun olaraq, ölkədə istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən enerji resurslarının istehsalçı tarifi (ƏDV çıxıldığdan sonra) ilə ələkdəxili satışından ölkədə istehsal edilən və dövlət tənzimlənməsi tətbiq olunmayan enerji resurslarına münasibətdə isə istehsalçının satış qiyməti ilə (ƏDV və aksiz vergisi çıxıldığdan sonra) ələkdəxili satışından homin enerji resurslarının istehsalçıları (elektrik enerjisinə bərpə olunan enerji mənbələri hesabına istehsal edən subyektlər istisna olmaqla) tərəfindən nağdsız qaydada hər rüb üçün növbəti rübüñ ilk ayının 15-dən gec olmayaq Fonda köçürürlür.";

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr 2024-cü il*

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 202



**"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında"
Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə**

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 18-ci ve 20-ci bönlərini rəhbər tutaraq **qərara alıb**:

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 601 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. 7.2.5-ci maddədən "və başqa silahlı birləşmələrinin" sözleri çıxarılın.

2. 8.1.14-cü maddədə "öz səlahiyyətləri da-xılındı" sözleri "fealiyyət istiqamətlərinə uyğun olaraq" sözleri ilə əvəz edilsin və həmin maddəyə "əməkdaşlığın" sözündən sonra ", o cümlədən müvafiq programlar çörçivisində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində əməkdaşlığın" sözleri əlavə edilsin.

3. 14.11-ci maddə aşağıdakı redaksiyada verilsin:

"14.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları müvafiq icra hakimiyyəti orqanı tərofından açıq çıxışlarla bağlı müvəyyən olunmuş qaydalarla əmol etməlidirlər."

4. Aşağıdakı məzmunda 15.2.1-ci maddə əlavə edilsin:

"15.2.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri şəxsin həmin subyektlərdə həqiqi hərbi xidməti (işə) qəbul olunmasından imtina edilmişsə səbəblərini açıqlamaq öhdəliyi daşımlırlar."

5. 18-ci maddə üzrə:
5.1. 18.4-cü maddənin birinci cümləsinən "və başqa silahlı birləşmələrinin" sözleri çıxarılın;

5.2. 18.5-ci maddədə "Azərbaycan Respublikasının qanunvericiliyi ilə müvəyyən edilmiş" sözleri "qanunla qadağan olunmayan" sözleri ilə əvəz edilsin;

5.3. aşağıdakı məzmunda 18.6-ci maddə əlavə edilsin:

"18.6. Müvafiq icra hakimiyyəti orqanının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar maliyyə-tosorrufat fəaliyyətinə nəzarət, həbelə dövlət büdcəsindən və qanunla qadağan olunmayan digər mənbələrdən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar ayrılan və saatın istifadəsi üzərində maliyyə nəzarəti (kənar dövlət maliyyə nəzarəti istisna olmaqla) tədbirləri müvafiq icra hakimiyyəti orqanının müvəyyən etdiyi qaydada həyata keçirilir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin kəşfiyyat və əks-kəşfiyyat tədbirləri üçün vəsatın xərclənməsi normalarını və qaydalarını müvafiq icra hakimiyyəti orqanı müvəyyən edir."

1. Müvəyyən edilsin ki:

1.1. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunun 18.6-ci maddəsinin birinci cümləsində ikinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının solahiyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 18.6-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının solahiyətlərini Azərbaycan Respublikasının Mədəfə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabito və İnförmasiya Təhlükəsizliyi ilə əlaqədar ayrılan və saatın istifadəsi üzərində maliyyə-tosorrufat fəaliyyətinə nəzarət, həbelə dövlət büdcəsindən və qanunla qadağan olunmayan digər mənbələrdən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar ayrılan vəsatın istifadəsi üzərində maliyyə nəzarəti tədbirlərinin həyata keçiriləməsi qaydısının layihəsini iki ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə tövdim etsin;

1.3. həmin Qanunun 14.11-ci maddəsindən və 18.6-ci maddəsinin birinci cümləsində ikinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının solahiyətlərini Azərbaycan Respublikasının Mədəfə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabito və İnförmasiya Təhlükəsizliyi ilə əlaqədar ayrılan vəsatın istifadəsi üzərində maliyyə-tosorrufat fəaliyyətinə nəzarət, həbelə dövlət büdcəsindən və qanunla qadağan olunmayan digər mənbələrdən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar ayrılan vəsatın istifadəsi üzərində maliyyə nəzarəti tədbirlərinin həyata keçiriləməsi qaydısının layihəsini iki ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə tövdim etsin;

2.2. həmin Qanunun 18.6-ci maddəsinin ikinci cümləsindən uyğun olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin kəşfiyyat və əks-kəşfiyyat tədbirləri üçün vəsatın xərclənməsi normalarını və qaydalarını üç ay müddətində müvəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. 2.2-ci bənddə "və 22.2-ci maddələrində" sözlərində "maddəsində, 18.6-ci maddəsinin birinci cümləsində (ikinci halda) və 22.2-ci maddəsində" sözləri ilə əvəz edilsin;

3. 2.3-cü bənddə "18.3-cü maddəsində," sözlərindən sonra "18.6-ci maddəsinin ikinci cümləsində" sözlərindən sonra "18.6-ci maddəsinin Prezidentinə Formanın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 612 (Cild I) 2-ci hissində) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.2-ci bənddə "və 22.2-ci maddələrində" sözlərində "maddəsində, 18.6-ci maddəsinin birinci cümləsində (ikinci halda) və 22.2-ci maddəsində" sözləri ilə əvəz edilsin;

3.2. 2.3-cü bənddə "18.3-cü maddəsində," sözlərindən sonra "18.6-ci maddəsinin Prezidentinə Formanın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 612 (Cild I) 2-ci hissində) aşağıdakı dəyişikliklər edilsin:

3.3. 2.6-ci bənddə "maddəsində, 15.3-cü maddəsində, 16.4-cü və 18.4-cü maddələrində" sözləri ", 14.11-ci, 15.3-cü, 16.4-cü, 18.4-cü maddələrində və 18.6-ci maddəsinin birinci cümləsində (ikinci halda)" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 dekabr 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 dekabr tarixli 386 nömrəli Qərarı ilə təsdiq edilmiş "ASAN müraciət" informasiya sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

Nö 15

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin sekkizinci abzasını rəhbər tutaraq, "Kəlbəcər rayonunda Bərpa, Ti-kinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-ci il 10 iyul tarixli 134 nömrəli Fərmanının 5.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə **qərara alıb**:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 dekabr tarixli 386 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1511 (Cild I); 2024, № 2, maddə 229, № 9, maddə 1066) ilə təsdiq edilmiş "ASAN müraciət" informasiya sistemi haqqında Əsasnamə"yə əlavə - "ASAN müraciət" informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların Siyahısı"na aşağıdakı məzmunda 16-ci hissə əlavə edilsin:

16. Kəlbəcər rayonunda Bərpa, Ti-kinti və İdarəetmə Xidməti

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

"AzərEnerji" və Dünya Bankının nümayəndə heyətlərinin növbəti görüşü olub



"AzərEnerji" ASC-nin rəhbəri Baba Yəzəveli Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə ekoloji rəhbər Sancay Srivastavanın başçılıq etdiyi nümayəndə heyətlərinin görüşü olub.

Görüşdə AZURE layihəsinin gedisi, atılaç növbəti addımlar, əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb. Azərbaycanda həyata keçiriləcək irihəcmli bərpa olunan enerji

mənbələrinin şəbəkəyə integrasiyası və yeni çökiləcək ötürüm xətləri, fəaliyyətlərin ekoloji təsirləri və başqa məsələlər də görüşdə müzakirə mövzusu olub.

Lüksemburqlu nazir AŞPA-da Azərbaycan üzrə fəaliyyət planında nəzərdə tutulan fəaliyyətlərin bərpasını alqışlayıb



Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Lüksemburqun qurumunun Nazirlər Komitəsinə sədrliyi çörçivisində böyükən prioriteti açıqlayıb. O, böyükən əsas prioritet kimi Ukraynaya dəstəyi davam etdirmək isteyini bir daha təsdiqləyib.

AZƏRTAC xəber verir ki, lüksemburqlu nazir Nazirlər Komitəsinə sədrliyi çörçivisində ölkəsinin prioritetlərini açıqlayıb. O, ölkəsinin əsas prioritet kimi Ukraynaya dəstəyi davam etdirmək isteyini bir daha təsdiqləyib.

Lüksemburqlu nazir Gürcüstandakı vəziyyətə toxunaraq bildirib ki, Avropa Şurası Gürcüstanın üzrə dövlət kimizi öz hədəliklərini yerinə yetirməsində, insan hüquqlarına hörmətin təmin edilməsində və demokratik təsisatların qorunmasına əsas rol oynamalıdır.

K. Bettel cənə zamanda Moldova üzrə 30 milyon avro dəyərində fəaliyyət planının (2025-2028-ci illər) qəbul edilmişini, eləcə də Azərbaycan üzrə fəaliyyət planında nəzərdə tutulan fəaliyyətlərin bərpasını alqışlayıb. "Azərbaycana göldikdə, Nazirlər Komitəsi Azərbaycan üzrə Fəaliyyət Planında nəzərdə tutulmuş və As-

sambleyanın nümayəndə heyətinin etimadnamosunu ratifikasiya etmək barədə qərardan sonra icrası dayandırılmış əməkdaşlıq fəaliyyətlərinin bərpaşından məmənnuluya duyur. Biz dialoq platforması olaraq qalmalıq və ümid edirik ki, Assambleya və Azərbaycannın parlament nümayəndə heyətləri təzliklə əlaqları yeniləmek üçün ümumi dil tapacaqlar", - deyə nazir bildirib.

O, 2023-cü ilin mayında Reykjavik Sammitində qəbul olunmuş əhdəliklərin icrasını davam etdirmək üçün üzv dövlətlərinin Təşkilatı lazımı vəsiyyətlərini təmin etmək əzmin vurğulayıb. K. Bettel Xarici işlər nazirlərinin mayın 13-14-də Lüksemburqda keçirilecek növbəti görüşünün Reykjavik qərarlarının reallaşdırılmasını qiymətləndirmək üçün fursat olacaq bildirib.

K. Bettel cənə zamanda Moldova üzrə

30 milyon avro dəyərində fəaliyyət planının (2025-2028-ci illər) qəbul edilmişini, eləcə də Azərbaycan üzrə fəaliyyət planında nəzərdə tutulan fəaliyyətlərin bərpasını alqışlayıb. "Azərbaycana göldikdə, Nazirlər Komitəsi Azərbaycan üzrə Fəaliyyət Planında nəzərdə tutulmuş və As-

sambleyanın nümayəndə heyətinin etimadnamosunu ratifikasiya etmək barədə qərardan sonra icrası dayandırılmış əməkdaşlıq fəaliyyətlərinin bərpaşından məmənnuluya duyur. Biz dialoq platforması olaraq qalmalıq və ümid edirik ki, Assambleya və Azərbaycannın parlament nümayəndə heyətləri təzliklə əlaqları yeniləmek üçün ümumi dil tapacaqlar", - deyə nazir bildirib.

O, 2023-cü ilin mayında Reykjavik Sammitində qəbul olunmuş əhdəliklərin icrasını davam etdirmək üçün üzv dövlətlərinin Təşkilatı lazımı vəsiyyətlərini təmin etmək əzmin vurğulayıb. K. Bettel Xarici işlər nazirlərinin mayın 13-14-də Lüksemburqda keçirilecek növbəti görüşünün Reykjavik qərarlarının reallaşdırılmasını qiymətləndirmək üçün fursat olacaq bildirib.

İclasda Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 85-VIIQD nömrəli Qanununun tətbiqi və "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 104 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmani

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu vo 32-ci bəndlərini rəhbər tutaraq, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 85-VIIQD nömrəli Qanunun tətbiqi və "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 104 nömrəli Formanının (Azərb

İnsan arzularının hədudu olmur!
Arzuların qanadında her yero uçmaq,
her şeyə nail olmaq mümkündür!
İnsan hem də maksimalist olur..
Lazım olduğundan, gücünün çatdırı-
dan çıxunu əldə etməyən can atır!

Bəzən arzusuna çatır, bəzən do yox!
Bəzən istədiyini əldə edir, bəzən isə
əli çatır.

Bütün bunlar həyətədə mümkün olan
hallardır.

Uca Tanrıdan asılıdır...

Tanrınnı da hərdən qoribə işləri olur.
Bəzən insana istədiyindən əsər çıxunu
qismət edir.

Anma sonradan qudurduğunu, ona
bəndəlik etmədiyini görəndə başına qapaz
salaraq verdiklərinin hamisini əlindən
geri alır.

Bütün bu məqamlar rusların "qızıl ba-
lığın nağılı" adlı nağıl-səfəsanıda maraqlı
formada əksini tapıb.

Ermənilər dən son otuz ildə "qızıl ba-
lığın nağılı" ni yaşaması oldular.



Ermənilərin dəha bir qoribə xüsusiyyəti var:

Xəyala dalmağı, uydurmağı, fantaziyalar
quraşdırmağı çox sevirlər.

Sonra da xayallarndakulara, uydur-
duqlarına, fantaziyalarına özəri də
inanırlar.

ÖZLƏRİNİ:

- on qodim xalq;
- on mödəni millət;
- xristianlıq birinci qəbul edənlər və
s. adəndlər.

Dünyanın müxtəlif yerlərində yaşasa-
lar da, əl-əl verərək özlərinə "qədimlik"
yaradırlar, bunaqla bağlı çıxşaylı kitablar
buraxırlar, filmlər çəkirlər, yorulmadan
dansırlar.

"Mədəni xalq" deymimini də osaslandı-
raq üçün yənə də eyni üsul və vasitələr-
den dayanmadan istifadə edirlər.

"Xristianlıq" birinci qəbul etmələri"
utopiyası isə dünya xristianları tərəfindən
daim təbəssümü qarşılıqlı, lotifo kimi qo-
bul edilir.


Amma bu xalqın "qədim"liyini,
"mədəni"liyini sübut edən nə bir ərazi,
**nə tarixi və mədəniyyət abidələri möv-
cudur, nə də ki, arxiv materialları, sal-
namə yazıları və digər maddi sübutlar.**

"Qədim dini möbədləri" özsəfərləndən
oğurlayaraq saxta yolla "xaçqarık"ləri
yapışdırıqları möbədlər, mədəniyyətləri
isə başqalarından, xüsusun biziñən uğurla-
rıqları müsiqi nümunələri, mətbəx, xalça
ornamentləri və digərləridir.

Amma heç zaman ruhən düşmür,
əməllərindən qalmır.

Həm də ona gör ki, nəinki ağızlarından
vuranları var, əksinə, ruhənlər də
tətikləyənlər, müdafiəçilər və havadarları
daha çıxır.

**Ordu k, məqsədlərinə, mənfur niy-
yətərinə çatdıqları məqamlar da olur.**



Bölli, ermənilərin havadarlarından - ilk
ağalarından biri sayılan çar Rusiyası on-
ların əlcətəmə arzularını gercəkləşdirmək,
və yurdusuz, qaraçı tipli millətə dövlət ya-
ratmaq üçün Azərbaycan arazisini seçdi.

Əslində, bir güllü ilə bir neçə dövən
vurmuş oldu:

Əvvələ, erməniləri özərlərinə borelu sa-
laraq "sizə dövlət qurduq" deyib əbədi kö-
lərə çevirdilər.

İkinci, Cənubi Qafqazda Türkiyəyə
qarşı bir plasdər yaradırlar.

**Üçüncü, isə, türk dövlətlərinin qur-
yolları əlaqələrini kosərək onları coğrafi
birliklərini pozdular, iqtisadi-ticari əlaqə-
lərini böylərə vurdular.**

**Çar Rusiyasından sonra sovet Rusiya-
ya da ermənilərə saxavətinə döñ-döñ-
nə göstərdi.**

● "Kürəkçay", "Gülüstan" və "Türk-
məncəy" müqavilələrinə əsasən,
XIX əsrden etibarən Türkiyədən
xəyanətlərinə görə qovulmuşları bi-
zim torpaqlarda yerləşdirildilər.


● İrəvanı biziñən ahl ermənilərə pay-
taxt etdilər.

● Həc bi ehtiyac olmadan 7 iyul 1923-cü
ildə "DQMV" adlı qondarma qurum
yaradaraq ərazilərimizdəki erməni-
lərə müxtariflər vərlər.

● Daha sonra Stalinin 1947-ci və
1948-ci illərdə verdiyi qorar osasında
1948-1953-cü illərdə 150 min-
den çox azərbaycanlı dədə-baba
yurduları küləvi surətdə və zor-
akılıqla Azərbaycana deportasiya
etdilər.

● On nəhayət, 1988-ci ildə Erməni-
stan SSR arazisindəki bütün azərbay-
canlı əhalini qovaraq monoetnik Er-
mənistan döñleti yaratırdılar.

Baş verənlər tökcə bunuları bitmədi.



Azərbaycanın başına hənsi bələlər
golbəsə, məhz Rusiyadan əli və "müəllif-
liy" i ilə gəlib.



Siz istədiklərinizə çatmışdır

verib, siyasi dəstək göstərərək "süh yolu
ilə torpaqların azad ediləcəyi" imitasiyası
yaradıb, əslində, işğalın obdulşdırılmış-
sında asas və müthüm rəy oynayıb.

Laçın dəhlizi vəsitsiñə daim Rusiya
silah-sursatı Qarabağda daşınib, Dövlət
Dumasının deputatları Xankəndiyə gə-
lərə işğalə dəstək olmaqla biza qarşı
təxribatlar törədiblər.

44 günlük Vətən müharibəsi dövründə
də Rusiya Ermanistana dəstəyini bir an
bəzər asırgəmədi, tayyarələr vəsitsiñə si-
lah-sursatı daşıdı.

Baki-Qroznı sərnişin təyyarəsinin
xəyanətkarlıqla vurulması, yalan versi-
yaların tirajlanması və Azərbaycana
qarşı Rusiya KİV-inin total feykinfor-
masiya hücumları Ermənistana riyakar
dəstəyin yeni formasıdır.

Halbuki Azərbaycan Rusiyaya qarşı
daim somimi olub, onunla əməkdaşlıq
edib, ona qarşı sanksiyalarla heç zaman qo-
şulmayıb.

Rusiyannın səmimiyyətinə inanaraq
onun zəmanəti osasında Zəfər müharibə-
sindən hərbi eməliyyatları dayandırıb, üç-
tərəflə Bəyanatı imzalayıb!

9 noyabr 2020-ci ildə Naxçıvanda er-
məni hərbi birləşmələrinin kolonunu mü-
şayit edən Rusiya vertolyotu səhvən vu-
rulduğuda Azərbaycan alicəməli gəstə-
rək təqsiri öz üzərinə götürüb, üzərhəq
bildirib, maddi ziyanı ödəyib, ölünlərin
aşırı kompensasiya verib.

Qarabağda Rusiya sühümərlərini
kontingent daim və birmənalı şəkildə erməni
mövqeyində durub, onların müdafiəçilərinə
çevrilərən, Zəfər müharibəsindən sonra
"sühümərlər"la xoşluqla ayrıldıq, müsiqi
sədaların altında vətənlərinə yola salıdı.

Hərbi təcavüzərək təqsiliyənən
əsasında ermənilərin nəzarətində
olan Rusiya KİV-i biza qarşı nifrat
püssürür, əleyhimizə qərəzli, şər-
bəhətə dolu feyki xəbərlər yaymaq
dan yorulur.

26 fevral 1992-ci ilin Xocalı qətləmə
yənə də Moskvadan göstərişi və sovet
ordusun tərəfindən xüsusi qoddarlıqla
tərədilən, cəza dəstələrinin tərkibinə
şürlü və məqsədönlü şəkildə Stavro-
pol erməniləri yerləşdirilmiş, beləliklə,
ermənilərin Bakıdan çıxarılmışının qı-
şasını Rusiya almışdır.

On dənəməni aşla, düşmənəni daşla-
-bəzər münasibətlər uzun müddət davam
edə biləməz!

Rusiyannın ermənilərin mənəvi işğalın-
dan qurtulması zamanıdır!

"Yaxşılıq el, evinə salamat getmə" -
Azərbaycan atalar sözüdür.

Nənələr, nankorlara, xəyanətkar-
lara edilən yaxşılığın aqibətindən xəbər
verir.

Həm də ərazilərimizdə yerləşdirilən
əsərək Azərbaycan torpaqları hesabına özlə-
rinə dəvət yaranan əsərək ərəmənilərin
sonra əsərək ərəmənilərin qıracaqlarına
inandırmaq iddi.

Digər bir niyyət isə dina əhaliyə di-
van tutub birbaşa soyqırımı törətməklə
azərbaycanlıların gözünü qorxutmaq,
onları ermənilərin mənli vətəndaşları-
mazı da barbarecə qıracaqlarına
inandırmaq iddi.

Nənək əməllərinə görə yaşadıqları
ərazilərdən qovularaq torpaqlarımızda
yerləşdirilən ərəmənilərənən özərlərini
"ev sahibləri" kimi aparmaq başlıdır.

♦ ♦ ♦

Azərbaycanın başına hənsi bələlər
golbəsə, məhz Rusiyadan əli və "müəllif-
liy" i ilə gəlib.

♦ ♦ ♦

Arxalarında duranlara, müdafiəçiləri-
ni, silah-sursatla təmin edənlərə, beynəlxalq
təşkilatlarda dəstəkçilərinə güvən-
rək o qədər qudurular ki, bizi öz torpaq-
larımızdan zorakılıqla qovmağa, dinc əhaliyə
qarşı olmaq vəsizliklər, soyqırımları
tərətməyə başladılar.

Heç zaman da öz ağızları ilə hürmədi-
lər. Həvadərlərinə güvən-rək rəhbər-
siz, ordusuz, silahsız qalmış Azərbayca-
nın 20 faizini işğal etdilər.

Yenə əşəkləri soyundı.

İzimizi doğma torpaqlarımızdan silmə-
ye giridilərlər.

● Evlərimizi yağmaladılar;

● Bütün ev, bina və tikililəri farslara
olibr səhəkə səkərən İrandakı inşaat
malları bazarlarında satıldılar;

● Meyvə bağlarını, meşələrimizi qırıdlar;
● Dini, mödəni abidələrimizi dağıtlı-
lar, məscidlərimizdə mal-qara, do-
nuz saxladılar;

● Qobırınlıqlarımızı yerlə yeksan
etdilər.

Bir sözələ, bizi qarşı bütün kinlərini, nif-
rətlərini mənfur əməllərə çevirərək hər cür
vəsiblik və barbarlıq nümayiş etdirdilər.

Faşistlərən betor faşistlik etdilər.

Bu da tosədilər deyil, çünki faşist dö-
lətötüne kompensasiya verildi.

♦ ♦ ♦

Faşizmələ revanşizm bir-birinə çox
yaxındır.

Tarixi təcrübə göstərir ki, dünya faşist
ideologiyasından imtina etse də, bir çox
dövlətdə dəfələrlə onun dirçəldilməsimə
cohərlər göstərilər.

♦ ♦ ♦

Biz isə 44 günük Zəfər müharibə-
sində erməni faşizmini darmadağın
etdik.

♦ ♦ ♦

LEVON TER-PETROSYAN: "Azə-
baycanlılar 3 rayonda çoxluq təşkil edirdilər:
bu, Vardenis (Basarkeçər), Masis
(Zəngibar) və Amasiyadır. Azərbaycan-
lılar Zəngibər mahalında böyük üstünlük
təşkil edirdilər. Bu problem həll edildi və
bu gəydən hədiyyə kimi düşmədi. Bunu bəz
etdik, milli hərəkat etdi, erməni əməmül-
li hərəkət və onun hərbi qanadı, özünü-
müdafiə batalyonları, biziñ "Yerkrapa"
dəstəyə başlıdılardılar.

Faşist xisəltli Ermənistən prezidentlərinin
müxtəlif vaxtlarda etdikləri etiraflar-
dan da aydın görünür ki, azərbaycanlıları
qarşı zorakılıqla qovulmalar, soyqırımları
məhv faşıtsayağı metodlarla həyata
keçirilər.

Vaxtılı babalarımızı alman faşizmini
məhv etmişdilər.

Biz isə 44 günük Zəfər müharibə-
sində erməni faşizmini darmadağın
etdik.

♦ ♦ ♦

Faşizmələ revanşizm bir-birinə çox
yaxındır.

Tarixi təcrübə göstərir ki, dünya faşist<br



Bu gün bələdiyyə seçkiləri günüdür

Bələdiyyə seçkiləri ilə əlaqədar mətbuat konfransı təşkil olunub

Yanvarın 28-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkiləri ilə əlaqədar mətbuat konfransı keçirilib.

AZERTAC xəbər verir ki, media subyektlərinin nümayəndələri tərəfindən operativ və geniş şəkildə işqlandırılan mətbuat konfransında bələdiyyə seçkilərinə son hazırlıq işləri barədə yekun statistik göstəricilər toqqud olunub və məlumatlar verilib.

Tədbirdə çıxış edən Məzahir Pənahov bildirib ki, seçkilərin hazırlanıb keçirilməsi nə mösul orqan kimi MSK bələdiyyə seçkilərinin toyin edildiyi ilk gündən prosesi Seçki Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun təşkil etməyə çalışıb. O, MSK-nin atlığı bütün addımların şəffaf şəkildə həyata keçirildiyini, bu işdə media nümayəndələrinin də prosesləri müsahidə etdiyini diqqətə çatdırıb.

Seçkilərin öz konstitusional hüquqları reallaşdırılmasının üçün bütün lazımi sərafitin yaradıldığı deyən MSK-nin sədri qeyd edib ki, seçkilər zamanı respublika üzrə 685 bələdiyyəyə 8 min 71 üzv seçilecek. Bələdiyyə seçkiləri 118 dairəni əhatə edəcək. Azərbaycanda məvcud olan 125 dairənin 7-si işğaldan azad edilmiş ərazilərdə yerləşdiyi üçün bu proseslərdə iştirak etmir. Ümumiylədə həmin dairələrden başqa digər 4 dairədə də məscidlər köçkünlər votondaşları var.

Sədri deyib ki, seçkilər ümumiylədə 5846 məntəqəni əhatə edəcək. Bunlardan 5734-ü daimi, 112-si müvəq-



qotı osaslarla yaradılan məntəqələrdir.

"Bələdiyyə seçkilərində səsverme hüquqı olan seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir. Seçkilərlə əlaqədar bütün seçici siyahıları dəqiqləşdirilib və məntəqələrden asılıb. Seçkilərdə şəffaflığın tomin edilməsi üçün 1000 məntəqədə vəb-kameralar quraşdırılıb. Sevindirilir ki, indiye qədər vəb-kameraların fəaliyyəti ilə bağlı heç bir problem yaranmayıb. Vəb-kameranın praktikasının müəllifliyi Azərbaycana məxsusdur", - deyə Məzahir Pənahov vurğulayıb.

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin 31 faizi qadınları olduğunu deyən sədr əlavə edib ki, namizədlərin 82 faizi ali təhsillidir.

O bildirib ki, 685 bələdiyyə seçkilər üzrə çap olun-

muş bülletenlərə adı daxil edilən 16 min 92 namızədin 8424-ü 23 siyasi partiya tərəfindən iştirak etdir. Ümumiylədə 6 milyon 52 min 721 seçki bülleteni çap olunub. Seçkilərdə 23 siyasi partiyanın üzvürləri namizəd kimi qeyd olunub.

MSK sədri vurğulayıb ki, seçkilər Seçki Məcəlləsinə əsasən toqqud olmalıdır, bu da Azərbaycanda bələ-

diyyə seçkilərinə marağın artmasının göstəricisidir. Diqqətə çatdırılb ki, bələdiyyə seçkilərinin izləmə üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 70 min 625 nəfərdir.

Qeyd edilib ki, seçki günü səsverme sohər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq.

685 bələdiyyə, 16 min 92 nəfər namizəd

Bu gün ölkə vətəndaşları yerli özünüidarəetmədə seçimlərini edirlər



Bələdiyyə seçkiləri kampaniyası yanvarın 29-da özünün on müümən mərhələsinə qədəm qoydu. Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Bu respublikamızda inдиyədək keçirilən sayca 6-ci bələdiyyə seçkiləridir.

Qeyd edək ki, bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə ösəs hərəkət və tədbirlər. Mərkəzi Seçki Komissiyasının 2024-cü il noyabrın 27-də təsdiqləndiyi təqvim planına əsasən vaxtında icra olunub, bütün səsvermə məntəqələri lazımı adımları təchiz olaraq tam həzir vəziyyətə gətirilib.

118 seçki dairəsinə əhatə edən bələdiyyə seçkiləri ölkə üzrə 685 bələdiyyəyə keçirilir və 8071 bələdiyyə üzvü seçiləcək. Seçkide mübarizə aparan namizədlərin sayı isə 16 min 92 nəfərdir. Onlardan 8424 nəfəri partiya üzvüdür. Namizədlərin 31 faizi qadınlardır.

Ombudsmanın təşəbbüsü əsasında bələdiyyə seçkiləri ilə əlaqədar işçi qrupu yaradılıb

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın təşəbbüsü əsasında Ombudsman Aparatının bələdiyyə seçkiləri zamanı operativ məlumat mühadiləsinin həyata keçirilməsi məqsədi ilə işçi qrupu yaradılıb.

Bu barədə AZERTAC-a Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, ötən illərdəki müsbət təcrübə nəzərə alınaraq, müvəkkil, Ombudsman Aparatının və regional mərkəzlərin, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ombudsman Aparatının əməkdaşları bələdiyyə seçkilərində müşahidəçi qismində seçki

məntəqələrində özlərinin təşəbbüsü ilə müştəqil şəkildə müşahidə aparacaqlar. Hər bir müşahidəçinin yerdə apardığı müşahidənin noticiləri ilə bağlı məlumat hər saatdan bir ombudsmana toqqud ediləcək və zorurut yaradıqda təqddirdə, hüquqların tominı istiqamətində MSK ilə birgə müvafiq tədbirlər həyata keçiriləcək.

Bu il Konstitusiyanın qəbul olunmasının 30 illik yubileyi ilə əlaqədar beynəlxalq konfrans keçiriləcək

Yanvarın 28-də Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Aparatının 2024-cü ilin yenikunlarına həsr olunmuş həsabat iclası keçirilib.

Bu barədə AZERTAC-a Konstitusiya Məhkəməsindən məlumat verilib.

Fərhad Abdullayev bildirib ki, banisi Ulu Önder Heydər Əliyev olan müasir Azərbaycan dövləti on yüksək inkişaf mərhələsini yaşıyır. Tariximiz on mühüm və tələyikli məsələsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 yüksək Vətən müharibəsində rəşadətlə Azərbaycan Ordusunun parlaq Qələbəsi və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpa edilməsi oldu. İşğaldan azad edilmiş orazidelərdə dövlətimiz Əsas Qanunu və Konstitusiyanın həqiqi güvəsi hazırda bərpa olunub.

publikasının Konstitusiyasına uyğunluğuna dair sorğuşuna baxıb. Sonra sentyabrın 1-də Milli Məclisində keçirilmiş növbədənəkar seçkilərin nəticələri Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən təsdiqlənib.

Qeyd olunub ki, 2024-cü ilin oktyabrında Konstitusiya Məhkəməsi Elm vo Təhsil, Gonçarlı və İdman nazirlikləri ilə birləşdikdə Xankəndi səhərindəki Qarabağ Universitetinin tələbələri, habelə Xankəndi və Şuşa şəhərləri, Füzuli, Ləçən, Zəngilan və Xocalı rayonlarının orta təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında "Zəfər" çalışması dövlətin Əsas Qanunu" mövzusunda hüquq olimpiadi təşkil edib və qaliblər mükafatlandırılıb.

Diqqətə çatdırılb ki, 2024-cü ilin oktyabrında İham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından təşirə ilə böyük müvəffəqiyətə ilə icra olunan berpa-quruculuq işləri Azərbaycan Respublikası orazisinin vahidiyyi, toxunulmazlığı və bölmənməzliyi ilə bağlı konstitusiyaya əsaslanan təmin edilməsinin daha bir oyuna gələbiləcəkdir.

Diqqətə çatdırılb ki, Azərbaycan Prezidentinin 2024-cü il tarixli 28 dekabr Sərəncamı ilə ölkəmizdə 2025-ci il "Konstitusiya vo Suverenlik İlli" elan edilib. Qeyd edilib ki, bu sərəncam rəhbər tutaraq Konstitusiya Məhkəməsi bu il bir sıra tədbirlərin keçirilməsini nəzərdə tutur.

Bildirilib ki, ötən il daxil olmuş Ali Məhkəmənin, Baş Prokurörünün və İnsan Hüquqları üzrə Müvekkilin (Ombudsman) sənədli, məhkəmələrin müracətleri və vətəndaşların konstitusiya şikayətləri ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən bir səra mühüm qərarlar qəbul edilib. Hesabat ilə orzunda Konstitusiya Məhkəməsinin ümumilikdə 2 min 49 orzo və konstitusiya şikayəti (859 orzo və konstitusiya şikayəti onlayn qaydada) daxil olub. Plenum tərəfindən baxımlı konstitusiya işləri ilə əlaqədar mühüm ohemiyətli bi-sira qarar verə qaradadlar qəbul edilib. Həmin qararda Konstitusiya Məhkəməsinin Plenumu cinayət və cinayət prosessual qanunvericiliyin, mülki və mülki prosessual qanunvericiliyin, habelə əmək inzibati xətalər və digər bir sira qanunların normalarına rəsmi şərh verib, qoradadlarında isə tövəqidəci orqanlar üçün praktiki izahlar verib. Digər məsələlər üzrə konstitusiya şikayətləri müvafiq açıqlamalarla aidiyəti orqanlara göndərilib və ya Konstitusiya Məhkəməsinin solahiyətlərinə aid olmadığını göstərilib.

Vurğulanıb ki, 2024-cü ilin mühüm hadisələrindən biri fevralın 7-də növbədənəkar prezident seçkilərinin keçirilməsi olub. Bununla bağlı fevralın 13-də Konstitusiya Məhkəməsinin növbədənəkar prezident seçkilərinin nəticələrinin rəsmən elan olmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçirilib.

Səd qeyd edib ki, Konstitusiya Məhkəməsinin Plenumu ötən il sentyabrın 27-də Azərbaycan Prezidentinin Milli Məclisin 2024-cü il 21 iyun tarixli "Azərbaycan Respublikasının Milli Məclisinin növbədənəkar seçkilərin tomin edilməsi" haqqında Azərbaycan Respublikası Prezidentinə müräciət edilməsi barədə" Qararı əsasında Milli Məclisin buraxılmışının və növbədənəkar seçkilər tomin edilməsinin Azərbaycan Res-

Qulluq keçmələrinə xitam verilmiş prokurorluğun işçiləri və prokurorluğun veteranı təltif edilib

Prokuror kəməkçisi Mirdamət Əliyev, dövlət ittihadçıları Vəqif Əsədov və Azad Orucovun qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar Baş Prokurorunun qulluq keçmələrinə xitam verilməsi ilə bağlı təltif edilib.

Hesabat iclasının sonunda Fərhad Abdulla-

yev 2024-cü ilde görülmüş işlər qonaqtəbəxçi qiyamətləndirməkə ilə yanaşı, qurumun fəaliyyətinin somorəliyinin artırılması məqsədilə həkimlərin icrasında olan işlərlə bağlı tövsiyələr edib. Cari ilə Konstitusiyanın qəbul olunması 30 illik yubileyi ilə bağlı beynəlxalq konfransın və digər tədbirlərin keçirilməsi ilə əlaqədar işlərin başlanması üçün müvafiq tapşırıqlar verib.

Qulluq keçmələrinə xitam verilmiş prokurorluğun işçiləri və prokurorluğun veteranı təltif edilib

Onlar Azərbaycan Respublikasının Baş prokuror tərəfindən verilmiş Fəxri formanlar təqdim edilib. Tədbirdə həmçinin, 70 illik yubileyin tamam olması ilə əlaqədar prokurorluğun veteranı Fərhad Rzayevə "Azərbaycan Prokurorluğunun 100 illiyi

(1918-2018)" Azərbaycan

mərli fealiyyətləri qeyd edilib.

Veteranlar göstərişlərindən dərhal təqdim edilib. Görüş zamanı təqəddüm çıxmış prokurorluğun işçilərinin prokurorluq orqanlarında keçidləri uzunmüddətli xidmət illərinə nəzər salıb,

sənəda xatirə fotosu çəkilib.

Onlar Azərbaycan Respublikasının Baş prokuror tərəfindən verilmiş Fəxri formanlar təqdim edilib. Görüş zamanı təqəddüm çıxmış prokurorluğun işçilərinin prokurorluq orqanlarında keçidləri uzunmüddətli xidmət illərinə nəzər salıb,

sənəda xatirə fotosu çəkilib.

Onlar Azərbaycan Respublikasının Baş prokuror tərəfindən verilmiş Fəxri formanlar təqdim edilib. Görüş zamanı təqəddüm çıxmış prokurorluğun işçilərinin prokurorluq orqanlarında keçidləri uzunmüddətli xidmət illərinə nəzər salıb,

sənəda xatirə fotosu çəkilib.

Tofiq Bəhramov-100

Əsrlərin "Qızıl fit"li futbol hakimi

Bu gün Azərbaycan futbolçusu, tanınmış futbol hakimi Tofiq Bəhramovun 100 illik yubileyidir. Dünyaca tanınmış futbol hakimi 1925-ci il 29 yanvarda Ağdamda anadan olub. Futbolu karyerasına 1940-ci ildə başlayan T.Bəhramov əvvələc "Spartak"ın (Bakı) gənclərən ibarət komandasında çıxış edib. Sonra isə "Neftçi"yə dəvət olunub. O, futbolçu kimi təkcə Azərbaycan çempionatında iştirak edib.

Müsələrlərinin dediyinə görə, Tofiq əsas oyunçu olmasa da, komandanın kapitanı kimi hakimlərə daha çox mübahisə etməsinə görə digər oyunçulardan farqlanıb. Lakin onun futbolu karyerası istədiyi kimi alınmayıb. Ayağından aldığı zədə karyerasına erkən son qoyması ilə noticelənib.

Bununla belə, futbolun vurğunu olan Tofiq Bəhramov sevimli möşəliliyindən ayrılmış istəmeyib və hakim kimi bə idman növündə öz fəaliyyətini davam etdirmək qorarına gəlib. 1951-ci ildən SSRİ çempionatının oyunlarına toyinat alıb, 1964-cü ildən isə beynəlxalq oyunları idarə etmək hüquq qazanıb. O, SSRİ-dən beynəlxalq çempionatları idarə edən ilk hakimlərdən olub. İki oyunda baş hakim, 6 oyundan isə yan xətt hakimi kimi çıxış edib. Dünya çempionatının final oyununa düşmək üçün T.Bəhramova cəmi iki beynəlxalq oyunu idarə etmək kifayət edib. İndiki zamanda isə bu, qotiyən mümkün deyil. O, Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci, Avropa kubokunun final oyununu idarə edən birinci sovet hakimi olub.

DÇ-1966-nın oyunları həmyerlimizi futbolla maraqlanan hər kəsi tanıtdı və Tofiq Bəhramovun adını tarixə obudu yazidı. Həmin turnirin finali mundialın bütün tarixi ərzində on maraqlı və dramatik oyunlardan biri oldu. T.Bəhramov matçın yan xətt hakimi idi. Əsas vaxt heç-heç (2:2) başa çatğından qalılı müəyyənələşdirilmədən üçün 30 doqquz əlavə olundu. 110-cu dəqiqədə ingilislərin hücumcusu Herst topu almanın qapisına göndərir. Top direyi yərən düşür. Oyunun baş hakimi, işçəveli Dinst topun ələş traiyektoriyasını görməyindən özünü itirir. Lakin dərhal



oyunu bütün taleyini üzərinə götürəcək adamı tapır. Dinst özünün yanxət köməkçisinə işərət edərək son sözü onun deyil, köməkçi - azərbaycanlı hakim T.Bəhramovun deyəcəyini göstərir. O isə bayraq yəlləndərək mərkəzi göstərməklə ingilislərə sevinc, almanın isə qəzəb doğurur. Almanlar onu şəhərəyələrə qarara etiraz edirlər, lakin T.Bəhramov fikrindən dönmür. Oyun davam edir, hakimin əlavə vaxtı bittiyində bildirən fitinə az qalmış Herst bu oyun ərzində özünən üçüncü qolunu vurur. Oyun 4:2 hesabı ilə İngiltərənin xeyrini başa çatır.

Oyundan sonra İngiltere Kralıçası T.Bəhramova "Qızıl fit"i (o vaxtadək bu mükafat yalnız meydən hakimlərinə verilirdi) və "Qızıl ilahə"nin kiçik modelini təqdim edir. Bu gün yeni "Uembli" stadionunun muzey vitrinlərinin birində Tofiq Bəhramovun büründən tökülmüş heykeli var.

2004-cü ildə vefat edən ingilis yazıçı-sı Artur Hopkraft Azərbaycan arbitrinə özünü on möşəh "Futbol adam" kitabını həsr edib. Əgər azərbaycanlılar üçün Tofiq Bəhramov o zamandan bori dünya çempionatının final oyununu idarə edən

hakim hesab olunursa, ingilislər üçün Metto Basbi, Alfom Remzi, Bobbi Mur, Bobbi Carlton kimi futbol simvolları ilə bir sırada durur. Artur Hopkraft kitabında yazır: "Bəhramov bayrağını qaldıranda təkəcə "Uembli" deyil, bütün İngiltərə onu ayaqları altında idı. Hami fikirlərdir: Bu nə isteyir? Ancaq üstündən 10 illərə vaxt keçəndən sonra hamı başa düşdü ki, o, möcüzlə bir ölkənin, Azərbaycanın olduğunu. Sonradan futbolcular mənət etiraf edirdilər ki, onlar özlərinin yan xətt hakimini qəbçə qucaqlaşdırınan zorla saxlayıblar. Onlara verilən bu hədiyyəyə görə yox, öz işini pəsərkarmasına yerinə yetirdiyinə görə".

1970-ci ildə Meksikada keçirilən dünya çempionatında da T.Bəhramov 3 oyunda hakimlik edib. Bundan başqa, o, 1968-ci və 1972-ci illərdə keçirilən Avropa çempionatlarında hemçinin qitolaralar kubokda ədaləti təmin edib. 1972-ci ildə UEFA kubokunun final matçı ("Vulverhampton"-Tottenham") da ona təsdiqləndi.

Məşhur hakimiz 1975-ci ildə fitlo vidası. Yeniden "Neftçi"yə qayidian T.Bəhramov 3 il komandada ikinci möşəhçisi kimi fəaliyyət göstərib. Bütün dövrlər üçün on yaxşı hakimimiz olan T.Bəhramov "Neftçi"nin roisi vəzifəsində çalışıb. O, elmi fəaliyyətde möşəh olub, 20 ilə yaxın müddətə Bədən Tərbiyəsi İnstitutunda və indi Bakı Slavyan Universiteti adlanan təhsil ocağında kafedra müdürü işləyib. T.Bəhramov AFFA yarananda federasiyanın baş katibi de olub.

Mərhum hakimiz 1975-ci ildən sonrakı nosillərə bir çox mənəvi sərvətlər qoyub. Onun "Kənddə futbol", "Futbola sevgi", "Hakim mərkəzi göstərir", "1001 matç" kitabları indi də futboldəvərlər tərəfindən böyük maraqla oxunur.

1993-cü ildə üçüncü dəfə infarkt keçirən Tofiq Bəhramov həyatla vidası. Üç il sonra ölkəmizin on böyük idman qurğusu - Respublika stadionuna onun adı verilib. 2004-cü ildən isə arenannı övdəndə Tofiq Bəhramovun heykeli ucalır.

*Elçin CƏFƏROV,
"Azərbaycan"*

15 vəkil intizam məsuliyyətinə cəlb edilib



Yanvar ayının 27-də Azərbaycan Respublikasının Vəkillər Kollégiası (ARVK) Rəyasət Heyətinin cari il üçün ilk iclası keçirilib.

İclasda çıxış edən Kollegiyanın söđri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib. Sonra gündəliyin uyğun olaraq vəkillikə qəbulla bağlı ixtisas imtahanını və icbari tolımı uğurla başa vuran ikili vəkillikə naminən andırmış morasımı keçirilib, onlara vəsiqə təqdim edilib, goləcək fəaliyyətində uğurlar arzulanıb.

Daha sonra vəkillərin digər vəkil qurumuna keçməsi,

müəyyən müddətə üzvlük haqqından azad olunması barədə məraciətlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib. Eyni zamanda iclasda vəkil bürolarının və vəkil kabinetlərinin təsis edilməsi barədə müvafiq qərarlar verilib. Homçin iclasda Deontolojiya Komitəsinin təqdi-

matına baxılıb və komite tərəfindən hazırlanacaq "'Vəkillərin davranışın qaydaları haqqında'" Əsasnamənin "kommentariyasi" adlı kitabın mündəricəti və yazılıma qaydası təsdiq edilib.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyətli qərarlar qəbul edilmişdir. Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fealiyyəti dəyandırılmışdır. Habelə dövlət hesabına hüquqi yardım göstərdikləri zaman yol verdikləri intizam pozuntularına görə 10 vəkil təhəmt, 11 vəkilə isə xəbərdarlıq edilib.

İclasın davamında Vəkillərin İntizam Məsuliyyətinin rəylərinə baxılıb və Rəyasət

"Azərbaycan"

Hava əsasən yağmursuz olacaq

Yanvarın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin döyişən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumatə görə, mülayim conub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-13° isti olacaq. Atmosfer

tozluq normadan yüksək 771 mm civo sütunu toşkil edəcək. Nisbi rütubət 70-80 faiz olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir dumanaqla. Şərqi küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq hayat, idman və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
Baş redaktor müavinləri	- 538-86-86,	İslamistika	- 539-63-82, 432-37-68
Mosul katib	434-63-30, 539-72-39	İslamistika	- 539-63-82, 432-37-68
Mosul katib müavinləri	- 539-43-23,	İslamistika	- 539-63-82, 432-37-68
Parlement və siyaset şöbəsi	- 539-44-91,	İslamistika	- 539-63-82, 432-37-68
İqtisadiyyat şöbəsi	- 539-84-41, 539-21-00,	Kompiuter mərkəzi	- 538-20-87,
	- 538-42-32, 538-35-55,	Mühəsibusatlıq	- 539-59-33

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq hayat, idman və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
Baş redaktor müavinləri	- 538-86-86,	İslamistika	- 539-63-82, 432-37-68
Mosul katib	434-63-30, 539-72-39	İslamistika	- 539-63-82, 432-37-68
Mosul katib müavinləri	- 539-43-23,	İslamistika	- 539-63-82, 432-37-68
Parlement və siyaset şöbəsi	- 539-44-91,	İslamistika	- 539-63-82, 432-37-68
İqtisadiyyat şöbəsi	- 539-84-41, 539-21-00,	Kompiuter mərkəzi	- 538-20-87,
	- 538-42-32, 538-35-55,	Mühəsibusatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə
contact@azerbaijan-news.az
az.reklam@mail.ru



Qeydiyyat № 1
"Azərbaycan" qəzeti
kompiuter mərkəzində
yığılub sahifələnməsi,
"Azərbaycan Nəşriyyatı" MMC-nin
mətbəəsində çap edilmişdir

Gündəlik rəsmi dövlət qəzeti
Tiraj 3407
Sifaris 180
Qiyməti 60 qəpik

OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzeti

2025-ci il üçün abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.
Eyni zamanda aşağıda göstərilən mətbuatı yaradıqları qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoç" MMC (012) 598-49-55, (051) 225-02-13

"Azərbəycan" ASC (012) 441-19-91, (050) 322-33-17

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

Hörmətli oxular!
Abunə ilə bağlı hər hansı bir problemlə üzəlşəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

1 illik -187,20 (yüz səksən yeddi manat iyrimi qəpik) manat

6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) manat